

QIZIL KƏLAMLAR

Əziz ustadımızdan dinləyib öyrəndiyimiz elmi və dini həqiqətlərin bir qismini anladığımız və xatırladığımız şəkildə başqalarının da istifadəsinə vermək qərarına gəldik. Hər biri ayrı-ayrı lövhələr halında yazılıb asılmalı olan bu aforizmlərin və bir çox məsələnin həllində açar vəzifəsini yerinə yetirən bu “Qızıl Kəlamlar”ın sadəcə olaraq öz hafizəmizdə və xatirə dəftərimizdə həbs edilməsinə könlümüz razı olmadı.

Sözlərimə və yazılarıma gözəllik qatan və fərqlilik verən bu sözləri başa düşmək, onların sahibini də daha yaxşı tanımağa köməkçi olacağı ümidi ilə ərz edirəm:

– Ağıl bir işin sonunu düşünməkdir. Yəni xeyirini, zərərinə götür-qoy edərək bir işə başlamaqdır, çünki son peşmanlıq fayda verməz. “Ah, kaş ki” sözləri ağılsızlığın nəticəsidir.

– Ağıl “Bunlar, bunlar doğrudursa, bunlar da doğrudur”, – şəkildə bir müqayisə və mühakimə (müqayisə etmə və qərar vermə) qabiliyyətidir. İslamsız ağıl təkbaşına ilk və mütləq doğruları öyrənə bilməz, xeyir və şəri təyin edə bilməz. İslamsız bütün nemətlər və səadətlər əskikdir və qeyri-kafidir. Buna görə də “... **Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım. ...**”¹ ayəsi ən son nazil olan ayədir.

– Ağıl yaxşını pisdən seçib ayırma qabiliyyətidir.

– Ağıl imanın və İslamın əmrində ən böyük nemət, nəfsin və Şeytanın əlində isə fəlakətə səbəbdır.

– Düşmənlər və yırtıcılarla dolu kimsəsiz və qaranlıq bir meşədən xilas olmaq üçün necə ki;

1. O meşənin təhlükəli bölgələrini və təhlükəsiz yollarını göstərən bir xəritəyə,

2. Doğru istiqamət təyininə yarayan bir kompasa,

3. Və ətrafımızı işıqlandıracaq bir işığa ehtiyac vardır;

Eləcə də, haqsızlıq və şeytanlıqlarla əhatə olunmuş bir dünyada salamatlıq yolunu tapmaq üçün Quran bir xəritə, ağıl bir kompas, iman isə önümüzü işıqlandıran bir fənər hökmündədir. Bunlar bir-birinin tamamlayıcısıdır. Biri olmadan digəri işə yaramaz və insanı qurtuluşa çatdıra bilməz.

– İslamın xaricində heç bir haqq və həqiqət qaynağı yoxdur. Fənn və hikmət, sənət və sənaye belə İslamın içindədir və onun bir şöbəsidir. İlhamını Qurandan almayan heç bir elmdə xeyir ola bilməz, şərdən və zərərdən təmizlənmiş sayıla bilməz. Mütləq kafi və faydalı olduğu müdafiə oluna bilməz. Fəlsəfələrin və filosofların bir-birini inkarı, ideologiyaların davamlı qarşıdurması, bəşəri qanun və nəzəriyyələrin köhnəlməsi və dəyişməsi, hətta ixtira olunan dərmanların belə, bir müddət sonra yan təsirlərinin başa düşülməsi, həmişə bu səbəbdəndir.

– 70-ci illərdə Xocanın Ərzurumda “Elm və İslam” mövzusunda olan konfransını dinləyən bir müfti əfəndi daha sonra xüsusi söhbəti əsasında Xocamıza doğru dönərək: “Sizi səmimi qəlbədən təbrik edirəm. Çox gözəl və əhəmiyyətli mövzulara toxundunuz. Mən də illərdi moizələrimdə dini və əxlaqi elmləri bilməklə kifayətlənmək olmaz, Avropanın fənnini və texnikasını da öyrənmək lazımdır”, – deyincə, Xocamız ona: “Aman, müfti bəy, hər halda bilmədən səhv bir ifadə işlətdiniz, çünki “İslami elmlər kifayət etməz, Avropanın fənn və texnikasını da öyrənmək lazımdır” sözü bilərəkdən deyilsə, imanın yenilənməsini tələb edən bir küfr olar, çünki bu söz Qurandakı ən son nazil olan **“Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım. ...”** mənasındakı ayəyə ziddir. Sizin sözlünüz “İslamda fənn, texniki və müsbət elmlər yoxdur. Bunları Avropadan götürməyə və öyrənməyə ehtiyacımız vardır. Deməli, bu yöndən İslam əskikdir” mənasını verər ki, bu, fərqi varmadan **“Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım, maddi və mənəvi heç bir əskiklik və qüsur buraxmadım”** buyuran Cənabı-Haqqı təkzib etmək mənasını verər və əlbəttə, səhvdir. Doğrusu isə, maddi və müsbət elmlərin də qaynağı Qurandır və bu gün qərblilərin əlindəki bütün elmlərin təməl əsaslarını ortaya qoyan İslam alimləri olmuşdur”, – deyərək müftinin səhvini düzəldir.

– Əlbəttə, hikmət (fənn və sənət) müsəlmanın itmiş malı kimidir. Harada tapsa, götürməli və istifadə etməlidir. Ancaq İslamın müsbət elmlərlə əlaqəsi və onlar haqqında məlumatı yoxdur – deyə düşünmək tamamilə səhvdir və aldadıcıdır.

– İslam beş təməl üzərində inşa edilmiş bir həqiqət sarayı və həyat proqramıdır. Yoxsa, yalnız bu beş şeydən ibarət olduğunun zənn edilməsi səhvdir, çünki yalnız bir qisminə inanmaq və yaşamaq İslam deyildir.

– Necə ki dünyadan Aya göndərilən bir mərminin, hədəf baxımından bir millimetrlük bir əyriliyi olsa, bu bucaq gedərək böyüyəcək və nəticədə o mərmə Aya deyil, başqa bir planetə dəyib parçalanacaq. Eyni ilə bunun kimi imani və etiqadi mövzularda başlayan çox az şübhə və çaşqınlıq belə insanı getdikcə İslamdan uzaqlaşdırar və pozğunluq nəticədə sahibini Cənnətə deyil, Cəhənnəmə aparar.

¹ “Maidə”, 3

– İslamı irqçilik kimi batil və sapqın şeylərlə qarışdırmaq əsasına söykənən sintezçilik düşüncəsi də, etiqadi bir pozğunluqdur.

– Məzhəblərin birləşdirilməsi fikri də, irqçilik kimi bir sionist şeytan şprisidir və insanlarımızı ibadət intizamından və təqva dairəsindən qoparmaq məqsədini güdür.

– Səhvın ən təhlükəlisi doğruya ən yaxın olan səhvdir, çünki doğru ilə qarışdırılması və insanların daha asan aldadılması ehtimalı daşıyır.

– Bu mövzuda görünən digər bir qəflət və cəhalət nümunəsi də yalnız Quranla hökm və əməl etməyi kafi zənn edib, Sünnəyə (hədislərə) və digər şəri dəlillərə etibar etməməkdir. Halbuki Allahın təyin etdiyi Quran hökmlərinə Rəsuli-Əkrəm (ə) özü şəxsən əməl etmiş və onları yaşayaraq bizə göstərmişdir. Əfəndimiz (ə) əməl etməsəydi və nümunə olmasaydı, necə dəstəmaz alınacağını və nə şəkildə namaz qılınacağını da bilməzdik.

– Bütün qərb hüququ cəmi 10 000 məsələdən ibarətdir. Amma yalnız İmami-Əzəm Əbuhəlifə həzrətlərinin həll etdiyi və hökm verdiyi məsələ yüz mindən çoxdur.

– İslam bizə və zamana tabe olmağa məcbur deyil. Amma hər bir kəs və vaxt İslama tabe olmaq məcburiyyətindədir.

– Bu dünyaya göndərilərkən məqsədiniz olan qulluq imtahanını bacara bilmək üçün üç təməl və bir-birini tamamlayan əsas vardır:

1. Hər şeydən əvvəl İslamı öyrənmək, İslamın hər mövzudakı əmrini bilmək;
2. Öyrəndiyimiz islami əsaslara görə yaşamaq, Quranın hökmünü həyatımıza tətbiq etmək;
3. Hər yerdə, hər halda və hər məsələdə mütləq İslama görə, yəni müsəlmanca düşünmək.

Yəni etiqadi və fiqhi mövzuları öyrəndiyi və bildiyi bəzi ibadətləri yerinə yetirdiyi halda, ticarət, siyasət və dövlət həyatında müşriklər kimi düşünən, hadisələri qərbsayağı və cahilənə ölçülərlə qiymətləndirən bir kimsə həqiqət nəzərində mömin sayıla bilməz. Məsələn, 5 vaxt namazı pişnamazın arxasında və tədili-ərkanla² yerinə yetirən bir insan ürəyindən **“Məsciddən çıxdıqdan sonra satdığım tarlanın pulunu, görəsən, hansı banka qoyum?”** – deyə keçirib və rahatlıqla faiz yeyirsə, bu o deməkdir ki, həmin adam islami düşüncəyə sahib deyildir.

Müsəlmanca düşünmənin üç təməl əsası vardır:

1. Dünya həyatı çox əhəmiyyətli bir imtahandır. Axirət isə dünya həyatının hesabı və imtahandakı müsbət və mənfi qiymətlərin qarşılığıdır. Nəfəslərimiz sayılıdır, bunlar Allah yolunda xərclənməlidir, çünki ölüm bizə çox yaxındır.

2. İslam dini Allahın təyin etdiyi bir dindir. Bunun üçün mükəmməldir və kamil şəkildədir. Qətiyyəən zərrə qədər nöqsanı, artırması və xətası yoxdur.

3. İslam dini bir bütündür. Ona bir şey əlavə edilə bilməz və ondan bir şey çıxarıla bilməz. Əvvəldən axıra qədər haqdır, xeyirdir və hamısı hər kəs üçün və hər yerdə lazımdır, çünki İslam dünya və axirət səadətini tək dərmanındır.

– Əməllər niyyətlərlə ölçülür, yəni edilən işlər və ibadətlər niyyətlərə görə qiymətləndirilir. Nəyi əldə etmək istədiyimiz və hansı məqsədə sahib olmağımız əhəmiyyətlidir.

– Cənabı-Haqqın bizim yalnız davranışlarımızı deyil bu hərəkətləri hansı məqsəd və niyyətlərlə etdiyimizə də davamlı olaraq nəzarət etdiyini Xocamız Kanadada inkişaf etdirilən yeni “sürücülük vəsiqəsi alma” sistemi ilə belə izah etmişdir: “Kanadada sürücülük vəsiqəsi almaq istəyənləri imtahan etmək üçün xüsusi bir sistem və salon hazırlanmışdır. Sürücü olaraq özünü formalaşdıran və imtahandan keçəcəyinə güvənən şəxs gəlib şəxsiyyət vəsiqəsini xüsusi bölməyə yerləşdirir və giriş qapısı açılır. İçəridə təkərlərdən başqa bütün hissələri işlək vəziyyətdə olan bir avtomobil vardır. Sürücülüyə namizəd olan şəxs avtomobilin qapısını açıb sükan arxasına keçdiyi və maşını işə saldığı an qarşı divardakı ekranda xüsusi olaraq hazırlanmış bir film görünməyə başlayır. Sürücü özünün həqiqi bir yolda getdiyini zənn edir. Enişi düşür, yoxuşa çıxır, müxtəlif yol nişanları ilə qarşılaşır. Sürücülüyə namizəd şəxs bütün bu vəziyyətlərdə ən doğru olan nədirsə, onu yerinə yetirmək və qaydalara tabe olmaq məcburiyyətindədir, çünki avtomobilin sürət dəyişdiricisindən əyləclərinə, qaz pedalından sükanına qədər hər şeyi bir avtomat beyinə bağlanmışdır və həmin xüsusi filmdəki şərtlərə görə tənzimlənmişdir.

Əgər doğru hərəkət edilmişdirsə, çölə çıxarkən sürücülük vəsiqəsi qutuda sahibini gözləyir. Yox əgər yanlış hərəkət edilmişdirsə, kompyuter sistemi “Çalış, öyrən, təkrar gəl!” – deyə xəbərdarlıq edir.

² Tədili-ərkan namazın qiyam, rüku və səcdələr kimi rüknlərinin tam bir təmkinlilik və sükunət içində yerinə yetirilməsidir. Tələsmədən bədən üzvlərinin rahatca və ən gözəl şəkildə vəzifəsini yerinə yetirə bilməsidir.

Yol polisinin hüzurunda verilən bir sürücülük imtahanında səhv olduqda rüşvət vermə və səhvləri imtahan komissiyasının gözündən yayındırmaq kimi vəziyyətlər ola bilər. Amma avtomatik kompyuter sisteminin beynini aldatmaq mümkün deyil.

Belə ki, hər hal və hərəkətlərimizdəki niyyətimiz, ciddiliyimiz və səyimiz davamlı olaraq bu avtomatik beyindən min dəfə həssas olan ilahi bir nəzarətə tabedir.

QƏZA VƏ QƏDƏR VƏ KÜLLİ İRADƏ

İndi özümüzü bu sürücülük vəsiqəsi imtahanı üçün hazırlanmış xüsusi avtomobilin və ekranın arxasına keçdiyimizi, bütün bu vasitələrin də bir yük maşınına və ya qatar vaqonuna yerləşərək Ağrı dağına doğru getdiyini düşünək.

Biz isə deyək ki, Aydınə çatmaq istəyirik və bu məqsədlə sükan arxasında hey çabalayırıq.

Halbuki bizim bütün səyimiz və diqqətimiz yalnız “sürücülük vəsiqəsi ala bilmək üçün bal qazanmağa” yarayacaq, yoxsa nə qatarın sürətini, nə hədəfini, nə də hərəkətlərini əsla dəyişdirməyəcək.

Belə ki, o qatar külli iradəni bizim ekrandakı filmə görə və yol qaydaları çərçivəsindəki səyimiz və məqsədimiz isə, cüzi iradəni təmsil etməkdədir.

– Hər hansı bir insan öz qüsurları və qəbahətlərini düşünərkən utandığından başqasının üzünə baxa bilməyəcək.

– Hər hansısa bir vəziyyətin yaranması və inkişaf etməsində müsəlmanların üç ayrı-ayrı mərhələdə diqqət edəcəyi üç cür xüsusiyyət vardır:

1. Əvvəlcə, əmr edilən və yerinə yetirilməsi lazım olan bir mövzuda ən son imkanımıza qədər cəhd və səy göstərmək və hər cür səbəbə təvəssül etmək;

2. Hadisələrin meydana gəlməsi zamanında qorxu və təlaş hissi keçirmədən Allaha təslimçilik və təvəkkül;

3. Sonda isə ortaya çıxan nəticənin haqqımızda ən xeyirli olduğunu qəbul etməkdir.

– Biz bütün səbəblərə təvəssül etsək və hər cür səyi göstərsək belə, Allah istədiyimiz nəticəni verməyə məcbur deyil. Lakin səbəblərə təvəssül edilərək və sünnettullaha (ilahi adətə) uyğun hərəkət edilərək yerinə yetirilən işlərin, ümumiyyətlə, müvəffəqiyyətə çatdırılması da adətullahın tələbidir.

– Qəza və qədər mövzusunda Allahın külli iradəsi içində qulların cüzi iradələrinin yerini və məsuliyyətini ifadə edən yuxarıdakı doyurucu və təəccüblü misalını Xocam bir də belə izah etmişdir:

“Əmr və qadağaları ehtiva edən, təhlükəli bölgələrini göstərən yol nişanları ilə təchiz edilmiş, enişli-yoxuşlu, döngəli bir magistral yol düşünün. Siz sürücülük vəsiqənizi alıb özünüze verilən bir vasitə ilə bu yol üzərində hərəkət edirsiniz. ... Yol hərəkəti qaydalarına və yol nişanlarına zidd hərəkətlərdən ötrə bir qəza etsəniz, əlbəttə, bunun məsulu və günahkarı siz olacaqsınız və cəzalandırılacaqsınız. Ancaq üzərində seyr etdiyiniz yolun çox böyük və güclü, amma görünməyən böyük bir lokomotivin üzərində olduğunu təsəvvür edin. O zaman siz öz arzu etdiyiniz yerə deyil, yolu daşıyan o güclü lokomotiv hara gedirsə, oraya getmək məcburiyyətində qalacaqsınız və bu nəticədən məsul da olmayacaqsınız.

Belə ki, sürücülük vəsiqəsi alıb (yəni kəlmeyi-şəhadət deyərək iman gətirib), yol üzərində avtomobil istifadə etmək cüzi iradəyə, o görünməyən və hər şeyi üzərində aparən güclü lokomotiv də böyük iradəyə bir nümunədir”.

– Kəlmeyi-şəhadət deyib iman gətirməklə hər işimiz bitmir, tam əksinə, qulluq imtahanımız yeni başlayır. Yəni kəlmeyi-şəhadət bir növ Quran proqramına uyğun yerinə yetirilən qulluq imtahanına giriş sənədidir.

– İslami təbliğatda müxatəbimiz istisnasız bütün insanlardır. Elə isə fikir və görünüşü nə olursa-olsun, iddiamız hər kəsə izah edilməli və hər bir zümrə yolumuza dəvət edilməlidir. Təbliğ və dəvət bizdən, hidayət Allahdandır.

– Cənnətə girmək üçün mütləq müsəlman olmaq lazımdır. Ancaq bu dünyada ədalətli bir nizamın himayəsində rahatlıq və təhlükəsizlik içində yaşamaq üçün yalnız «insan» olmaq kifayətdir.

– Qəbir sualı bir cür şəxsiyyət təsbitidir. İnsanın həqiqi şəxsiyyət vəsiqəsi və şəxsiyyəti isə tərəfgirliyi ilə təyin olunur. “Bir insan haqqınımı, yoxsa batılınımı cərgəsindədir?” – sualının cavabı olduqca əhəmiyyətlidir.

– Cənabı-Haqqın ən sevdiyi insan məsuliyyətini bilən və öz vəzifəsini ən yaxşı şəkildə yerinə yetirən insandır. Vəzifəsini ciddiyyət və həssaslıqla yerinə yetirmək “ehsan” məqamıdır.

– Biz başqalarını deyil, özümüzü hesaba çəkmək və hesabımızı möhkəm tutmaqla mükəlləfik.

– Namaz dinin dirəyi, cihad isə zirvəsidir. Cihad – hüsur və azadlıq içində yaşanacaq əsas insan haqlarına hörmət ediləcək bir mühiti hazırlamaq səyidir. Ölkə içərisində edilən elmi-əxlaqi və siyasi xidmətlərdir. Hərbi və silahlı cihad isə, ancaq xaricdən hücum edəcək düşmənlər üçün etibarlıdır.

– Cihad izzət və işıqlıq, rahatlıq isə zillət və qaranlıqdır.

– Cihadın əhəmiyyətini buradan anlayın ki, məsələn, namaz qılarkən atəşə düşməkdə olan bir uşağı qorumaq, özünə yaxınlaşan ilan və yırtıcılardan çəkinmək və ya malını oğurlanmaq və tələf olmaqdan xilas etmək üçün sonra yenidən qılmaq şərti ilə namaz tərki edilə və təxirə salına bilər. Yəni can və mal ilə namaz arasında bir seçim etmək lazım olsa, mal və can namazdan önə atılır. Lakin mal ilə canı fəda etmək lazım olsa da, mütləq cihada davam edilməli və heç bir bəhanə ilə cəbhə tərki edilməməlidir. Bu isə hər iki halda yalnız İslamın əmrinə uyğun əməl etmiş oluruq deməkdir.

– Şeytan Allahın varlığını və qüdrətini bildiyi kimi, sionist yəhudi də İslamın canının cihad olduğunu bildiyi üçün, bütün gücü ilə müsəlmanların cihad ruhunu söndürməyə çalışmaqdadır.

– İslam ancaq öz orijinal anlayışları ilə aydın olar və izah edilir. Cihad “haqqı hakim etmək, təməl insan haqq və azadlıqlarını təmin etmək və qorumaq, hər cür zülm və istismar nizamlarını ortadan qaldırmaq üçün ediləcək xidmət və fəaliyyətlərin cəmi”dir. Qərblilərin istifadə etdiyi mənada “hərb” və “döyüş” kimi sözlər cihadı ifadə edə bilməz. Necə ki “Allah” sözünün heç bir dildə qarşılığı yoxdur, “Tanrı-İlah” yerinə istifadə edilən sözlərin də cəm şəkli vardır, çünki qərblilər hələ təslis (ata-oğul-Məryəm ana) səviyyəsindən tövhid əqidəsinə çatma bilməmişlər.

Və yenə necə ki “bərəkət” anlayışını “artma” və “çoxalma” kimi sözlərlə ifadə etmək mümkün deyil.

Bunun kimi “Allah”, “Fisəbilillah (Allah yolunda, Allah üçün)” kimi “cihad” sözü də islami bir anlayışdır və cihadı başqa sözlərlə izah etmək səhvdir.

– İslami cihad isə yenə İslama görə olmaq və bir təşkilat nizamı ilə aparılma məcburiyyətindədir. Bu da bir qərargaha bağlılıq və itaəti zəruri etməkdədir.

Ordu demək, yerinə yetiriləcək işlərin təyin olunduğu hər işə görə münasib vəzifələrin təyin edildiyi və tərbiyələndirildiyi əmr – komanda intizamı və məsuliyyət düşüncəsi içərisində hər kəsin vəzifəsini ən yaxşı şəkildə yerinə yetirdiyi camaat və təşkilat deməkdir.

– Görəsən, bu mənəvi və siyasi cihad hərəkəti hansıdır? Əlbəttə ki, “Milli Görüş” camaatıdır. Bu barədə bizə etimad etmirsinizsə, Kartırdan, Moşə Dayandan³, Buşdan və Şarondan soruşun. Onlar bu xidmət və hərəkətin hansı olduğunu sizə söyləyəcəklər.

– Allahın razılığı, ordu içindəki zahiri rütbə və rəğbətə görə deyil, boynuna götürdüyü vəzifəni üstün bir səy və səmimiyyətlə, canla-başla etməyə bağlıdır.

Burada “ordu” deyildikdə silahlı və hərbi birlik deyil, intizamlı təşkilat nəzərdə tutulur.

– Batil tərəfinə və düşmənlərimizə bizdən daha çox imkan və fürsət verilməsi və çox müxtəlif cəbhələrdən bizə hücum edilməsi müsəlmanlar üçün bir rəhmət və fəzilət səbəbidir.

– Cüneyd Bağdadi həzrətləri ibadət və xidmət yolunda müxtəlif zəhmət və çətinliklərlə qarşılaşarkən sevinər və Allaha şükr edərdi. “Rəbbimin işlərimi çətinləşdirməsini, daha çox səy və mətanət göstərərək mükafatımın qat-qat artmasını istəməsinə işarə sayır və təsəlli tapıram”, – deyərdi.

– Əsl bacarıq yük altında və xidmət əsnasında sadıq və möhkəm qala bilməkdir. Yoxsa, çay söhbətlərində və ədəbiyyat kürsülərində qəhrəmanlıq göstərmək asandır.

– İslami cihadda əsas olan görünüş deyil, məna və məqsəddir. Belə ki, Bədr döyüşü də müşriklərin üsul və metodları ilə aparılmışdır. İndi “səsvermə və seçki” məsələsi də inananlar üçün haqlı davasını ən uzaq kəndlərə və ucqar yerlərə qədər çatdırmaq, dövlət imkanlarını haqqın və xalqın xidmətində istifadə etmək üçün bir vasitə və fürsətdir və dəyərləndirilməsi lazım olan bir imkandır.

– “Mən bir xəzinə idim. Tanınmaq üçün məxluqatı yaratdım” – mənasındakı hədisdə belə cihadın təməli olan təbliğ və tanınma əsasına işarə edilir.

– İslamı isə bütünlüklə (bütün quruluş və qaydaları ilə) təbliğ etməyə məmur və məcburuq, çünki İslamın bir hissəsi İslam deyildir. İslam “silm” kökündən olub bütün insanlıq üçün barış dini və bərəkət nizamı deməkdir.

– İmanla küfr bir qəlbə birləşə və barışa bilməz. Hər gecə ən son qıldığımız vitr namazındakı qunut duasını oxuyarkən Allaha bu sözü vermədən başımızı yastığa qoymuruq: “Ya Rəbbi, facir və fasiq şəxslərlə bütün əlaqələrimizi kəsdik və Sənin dinini yıxmaq istəyənləri tərki etdik!” – deyirik...

Facir etiqaadı sapqın, fikri batil olan şəxsdir;

Fasiq isə əməli sapqın, əxlaqi bərbad olan şəxsdir.

³ İsraili hərbi lider və siyasət adamı

Görəsən, biz müsəlmanlar Allaha verdiyimiz bu sözə əməl edirikmi?⁴

– Təsəvvür edin ki, bir zaman tunelindən keçirilib “Səadət əsri” dövrünə və Bədr təpələrinin üstünə atılan bir şəxs, bir tərəfdə Peyğəmbər Əfəndimiz və arxasında iman ordusu, qarşı tərəfdə isə lənətlik Əbucəhl və küfr ordusu olduğu halda Bədr döyüşünün getdiyini görsə:

1. Hansı bəhanə ilə olursa-olsun Əbucəhlin tərəfinə keçsə, ona arxa çıxsə və onu alqışlasa, kafirliyini göstərmiş olar.

2. Yaxud “Allah haqqa yardım etsin!” – deyib heç bir tərəfə tabe və tərəfdar olmadan yerində otursa, o zaman da münafıqlığını isbat etmiş sayılar, çünki bu, “Hansı tərəfin haqlı olduğunu bilmirəm, Həzrət Mühəmmədin haqlı olduğuna da şübhə edirəm”, – mənasını verir.

3. Şayəd bu mənzərə qarşısında “Ey Rəbbim, Rəsuluna və əshabəsinə yardım et!” – şəkildə dua etməklə kifayətlənib yerində dayanarsa, bu halda da fasiq (günahkar və cəhdsiz) bir müsəlman olduğu ortaya çıxar.

4. Yox əgər bu vəziyyəti görər-görməz “Rəsulullahın ayağına tikan batınca mənim gözümə ox batsın”, – deyərək yerindən sıçrayarsa və bağırsaqları tikanlı otlara taxılsa belə İslamın cərgəsinə qoşulmaq və Allah yolunda vuruşmaq üçün qaçarsa, o zaman həqiqi bir mömin olduğunu isbat etmiş olar.

– Haqq bir olduğu kimi, küfr də görünüşdə dağınıq və müxtəlif olsa da, həqiqətdə tək bir qərargaha, yəni sionizmə bağlıdır. Bizdə “Baş başa, baş Allaha bağlı”, sionizmdə isə “Baş başa, baş Şeytana bağlı” – prinsipi keçərlidir.

– Bəzi sapqın yəhudilərin dünyaya hakim olma plan və siyasətlərinə sionizm deyilir. Sionizmi bir timsaha bənzətsək, bu timsahın üst çənəsi kommunizm, alt çənəsi isə kapitalizmdir. Bütün heyvanların alt çənəsi hərəkət etdiyi halda, timsahın üst çənəsi hərəkətli olduğu üçün onu misal çəkirəm. Bu iki çənənin (yəni kommunizmin və kapitalizmin) bir-biri ilə çarpışar vəziyyətdə görünməsi düşmənçilikləri ucbatından deyil, aralarına girən ovlarını əzmək və gövdəni (yəni sionizmi) bəsləmək üçündür. Bu gün artıq kommunizm tamamilə iflas etmiş və çökmüş, kapitalizm də içindən çürümüş və yaxında çökməyə və məhv olmağa məhkum bir hala gəlmişdir.

– NATO və Varşava Paktları İslama qarşı yeni bir səlib (xaç) orduları şəkildə birləşmişdir.

– Dünyanı əzən istismar yırtıcısının beyni sionizm, qəlbi xristian Avropa, sağ qolu Amerika, sol qolu Rusiyadır.

– Əsrimizdəki zülmərin əsas səbəbkarı olan sionizm və küfr cəbhəsi də inkişaf etmiş və güclənmişdir, çünki Allah yalnız möminlərin deyil, bütün aləmin və bütün insanların Rəbbidir. Cənabı-Haqq, penisillinin ixtirası ilə mikrobların qabığı qalınlaşdırdığı kimi etdikləri zülm və əziyyətlərə qarşı haqlı olaraq bütün insanlığın nifrətini qazanan, kütləvi çıxışlara məruz qalan və hər yerdən qovulan məlun sionistlərə də minillik səbir və əzmlərinin qarşılığını vermişdir və müvəqqəti də olsa, dünyada gizli istismar səltənətini qurmağa icazə vermişdir.

Mikroblara qarşı antibiotik olaraq tapıldığı ilk dövrlərdə 5-10 bölmə yazılan penisillin, mikrobları öldürməyə kifayət edirdi. Ancaq mikroblar da müəyyən məqsədləri icra etmək üçün yaradıldıqlarına görə, insan övladı penisillini tapdıqda bu dəfə Allah-Taala mikrobların qabığını qalınlaşdırdı və penisillinə qarşı müqavimətini artırdı. Bu səbəbdən penisillinin dozası getdikcə artırılaraq yüz, min, on min... olaraq bu gün milyonlarca bölməyə çatmışdır. Yəni penisillinin tapılmasından sonra mikrobların qabığı elə qalınlaşıb və müqaviməti artıb ki, 60-70 il əvvəl on zərbə ilə ölən mikrobu, bu gün öldürmək üçün milyon dəfə vurmaq lazımdır. Belə ki, dünya sionizmi və küfr belə, keçən zaman müddətində elə inkişaf etmiş və güclənmişdir ki, bu iman və insanlıq mikroblarını təsirsiz hala gətirmək üçün də o qədər səy, ciddilik və qüvvət lazımdır.

– Yaxşı bəs, niyə indi sionistlər hakim, biz isə məhkumuq?

1. Sionistlərin batıl də olsa, öz davalarına olan əqidəsi bizdən çox olduğu üçün;

2. Onların şeytani məqsədləri uğrundakı səyi və cihadı bizdən üstün olduğu üçün;

Sionist əməllər daşımayan, ölkəmizin əleyhinə olan fəaliyyətlərə qarışmayan, başqalarını əzməyi və istismarı qarşısına məqsəd qoymayan, sadə və dürüst yəhudilərə qarşı heç bir düşmənçilikdən söz gedə bilməz. Biz əsas insan haqlarına hörmət çərçivəsində, hər kəslə birlikdə və sülh içərisində yaşamağa hazırıq və razıyıq.

Bəli, həyat iman və cihaddır. Bu iki dəyərə kim sahib olarsa, zəfəri onlar qazanacaq və uğur qazanacaqdır.

– İstanbulun fəthini müjdələyən, Sultan Fatehi və əsgərini mədh edən hədis⁵ bizə cihadla bağlı bu əsas məsələləri öyrədir:

⁴ Hənəfi məzhəbinə görə vitr namazı işa (yatsı) namazından sonra qılınması vacib olan üçrükətli namazdır.

1. İstanbulun mütləq və qəti bir şəkildə fəth ediləcəyini xəbər verərək, hədəfə çatmaq və zəfər əldə etmək üçün tam bir iman, əzm və ümid sahibi olduğumuz məsələsinə;

2. Fəth və zəfər üçün mütləq ləyaqətli əmin bir komandirin lazımlılığına;

3. O komandirin də əsgərsiz olmayacağına, ordu nizamı və qayda-qanuna riayət etməyən izdihamların zəfər əldə etməyəcəyinə işarə edilir.

Nəticə; Kəbəni yıxmağa gələn Əbrəhənin filləri öz sahiblərini əzdiyi kimi, bu gün zalım dövlətlərin təyyarə, gəmi, tank donanmaları da yaxında bir-birini əzəcək və öz sahiblərini yeyəcəkdir. Və artıq vaxt tamamdır.

– Biz “Rifah partiyası” olaraq sadəcə Türkiyədəki 60 milyon məmləkət övladının deyil, bir milyard yarım İslam aləminin və yer üzündəki 6 milyard insanın hamısının səadəti baxımından nə qədər böyük bir məsuliyyət daşdığımızı bilirik. Qazaxıstandakı və Əlcəzairdəki insan da səadətinə “Rifah partiyası”nın iqtidara gəlməsindən gözləyir.

– D8-lərin bayrağında 6 təməl prinsipi simvollaşdıran 6 ulduzun mənası bunlardır:

1. Müharibə deyil, sülh;

2. Qarşıdurma deyil, dialoq;

3. İkili standart deyil, ədalət;

4. Üstünlük deyil, bərabərlik;

5. İstismar deyil, əməkdaşlıq;

6. Təzyiq və hökm etmə deyil, azadlıq və demokratiya;

Bu prinsiplər sadəcə D8-lərin öz prinsipləri deyil, yeni bir dünya qurulmasının da təməl əsaslarıdır.

– “Sizin kökünüzdə nə yatır?” – deyilir. Budur, bizim kökümüzə nə yatdığına açıq cavabını verirəm. Bizim kökümüzə bu Cümhuriyyətin kökündə yatan yatır; bizim kökümüzə Seyid Çavuşun⁶ imanı yatır. (MSP və ƏP sıralarından “Bravo!” səsləri, alqışlar). Bizim kökümüzə Sakaryanın imanı, bizim kökümüzə minillik tarixin 50 milyon şəhidinin əqidəsi yatır. Bizim kökümüzə şəhidi şəhid edən, qazini qazi edən mənə yatır. Bəs sizin kökünüzdə nə yatır? (MSP və ƏP sıralarından “Bravo!” səsləri, alqışlar)

– Türkiyədə farmasonluq, sionistlik, kommunistlik və şəxsiyyətsizlik səltənəti mütləq dağılacaqdır.

– Siyasi və iqtisadi istismara, rüşvətə, insan havadarlığına, milli mədəniyyət düşmənçiliyinə, zümrə səltənətinə və anarxiyaya son qoyacağıq.

– Avropa mədəniyyəti ilə gec, ya tez hesablaşacağıq. Bundan qurtuluş yoxdur. Biz qərarımızı bu hesablaşmaya görə vermək məcburiyyətindəyik. Biz qərbli deyilik. Biz avropalı deyilik. O zaman hesabımızı və işlərimizi bu fərqlilik üzərində cəmləşdirmək məcburiyyətindəyik.

– Yer üzünün ən ideal insanları, ən aydın, ən qabaqcıl insanları, şübhəsiz, müsəlmanlardır. Müsəlman olmaq onsuz da bu dünyadakı ən böyük fərqliliktir.

– İstər qərb, istər şərq, yəni istər kapitalizm, istər kommunizm; hansı sistem olursa-olsun, artıq axır ömürlərini yaşayırlar. Bizim məşhur misalımızda olduğu kimi və hər yerdə söylədiyimiz kimi nə etsələr belə, hansı oyunları oynayırlar-oynasınlar belə hamısı yox olub gedəcəkdir. Və Allah nurunu onlar istəsə də, istəməsə də tamamlayacaqdır⁷.

⁵ Peyğəmbər buyurmuşdur: **“Konstantinopol (İstanbul) mütləq fəth ediləcəkdir. Onu fəth edən əmir (komandir) nə gözəl əmirdir, onu fəth edən ordu nə gözəl ordudur!”**

⁶ Seyid Əli Çabuk və yaxud Seyid Əli Onbaşı (d. sentyabr 1889 – ö. 1939) I Dünya Müharibəsində Çanaxqala cəbhəsində döyüşən Osmanlı əsgəri. 1889-cu ilin sentyabr ayında Balıkesirin Havran rayonunun Çamlık (Manastır) kəndində doğulmuşdur. Atasının adı Əbdürrəhman, anasının adı isə Əminədir. 1909-cu ildə Osmanlı ordusuna qatıldı. Balkan döyüşündə vuruşdu. I Dünya Müharibəsinin başlaması ilə Çanaxqala cəbhəsində topçu sırası əsgəri olaraq işə başladı. 1915-ci il 18 martda Müttəfiq Donanması Çanaxqala boğazını keçmək üçün hücumla başladı. Bu vaxt Seyid Onbaşı Rumeli Məcidiyə İstehkamında vəzifəli idi. Türk topçusunun intensiv cavab atışı və daha öncədən “Nüsrət” mina gəminin suya tökdüyü minalar bu hücumu geri çəkməyə məcbur etdi. Döyüş əsnasında fransız döyüş gəmisi “Buvit” vurularaq hərəkətsiz qaldı və batmağa başladı. Gəmi heyətini xilas etmək üçün yardıma ingilis “Oşn” və fransız “İrizistibl” gəmiləri gəldi. Lakin döyüş əsnasında Seyid Əlinin vəzifəli olduğu topun qaldırıcı kranı xarab oldu. Buna görə də Seyid Əli 276 kq-lıq ağırlığındakı top mərmilərini küreyinə alaraq topun qundağına yerləşdirdi. Seyid Əli üçüncü atışında ingilis gəmisi “Oşn” gəmisini vurdu. Atılan mərmə gəminin bacasından içeri girərək gəmiyə böyük ziyan vurdu, bu səbəblə heyət gəmini tərk etməyə məcbur oldu. Buna görə də komandir ona kiçik-çavuş (yefreytor) vəzifəsini verdi. Çanaxqala döyüşündən bir gün sonra Seyid Əli Onbaşidan küreyində top mərmisi olduğu halda şəklinin çəkilməsi istənilirdi. Seyid Əli Onbaşı nə qədər güc gəldisə də, top mərmisini qaldıra bilmədi. Seyid Əli Onbaşı “Yenə döyüş olarsa, qaldıraram”, – dedi. Bundan sonra şəkli ancaq taxta bir mərmə ilə çəkildi.

Döyüş sona çatdıqdan sonra 1918-ci ildə kəndinə qayıdan Seyid Əli meşəbəyilik və kömürçülük işlərinə davam etdi. 1934-cü ildə qəbul edilən “Soyadı qanunu” ilə Çabuk soyadını aldı. 1939-cu ildə vərəm xəstəliyi üzündən vəfat etdi.

⁷ Quranın **“Onlar Allahın nurunu (İslam dinini) batıl sözləri ilə söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlayacaq istər”**. (“Tövbə”, 32) ayəsinə işarə edilir.

– Mən qətiyyətlə inanıram ki, qarşıdakı gələn illərdə bütün dünyada ən gur səda haqqın və haqqa inananların sədası olacaqdır.

– Vaxt təyin edilərək faizlə alınan bir borcun necə ödənəcəyinin qrafiki çəkilərsə, bu qrafikin artan funksiya olduğu görünər. Bu qrafiki çəksəniz görürsünüz ki, başlanğıcda əyri, yavaş-yavaş getdiyi halda müəyyən bir nöqtəyə çatdıqdan sonra birdən-birə yuxarıya qalxır. Bu vəziyyət hər artan funksiyanın təbii halıdır. Məsələn, motorlardakı partlayış bu misala uyğun bir hadisədir. Əvvəlcə oksigenlə yanacaq molekulları arasındakı kimyəvi reaksiya başlayır. Lakin bir müddət sonra partlayış meydana gəlir. Sosial hadisələrin quruluşu da artan funksiya uyğundur. Faiz məsələsi də belədir.

– Bu gün İslamın hərtərəfli, əhatəli olduğunu və hər kəs üçün səadət açarı olduğunu bilməyən qalmamışdır.

– Bizim etməli olduğumuz iş yalanla və çirkinliklə məşğul olmaq demək deyil, doğru və gözəl olanla məşğul olmaqdır.

– İslam ən ucadır və ondan uca heç bir şey yoxdur. Bu həqiqətə Peyğəmbər hədisi və Allah Kitabı ilə hökm edilmişdir. Bu mövzuda mübahisə ola bilməz. Bu cür iddia və ittihamlar sürənləri iki qrupa ayırıram. Biri islami təbliğin onlara çatmadığı insanlar, digəri isə İslamın ucalığını bildiyi halda ona dil uzadan və onu bilərək geriliklə bərabər tutan qəlbləri möhürlü insanlardır.

– Daxildə irtica, xaricdə fundamentalist inkişafılar deyilərək, insanlığı xilas edəcək bu səadət nizamından insanlarımız uzaqlaşdırılmaq istənilmişdir.

Tərcümə etdi: Xəyyam Qurbanzadə